

“Kaspi” qəzetiñin “Teatr” elavəsi yapon rejissor Tadasi Sudzukinin Rusiyada “Mədəniyyət” qəzetinə müsahibəsini təqdim edir.

Qısa arayış:

Tadasi Sudzuki işləri dünya teatrında çox böyük təsir edən, dünyaca məşhur rejissor, pedaqoq, filosof və teatr nəzəriyyəcisi, SCOT-un qurucusu və rəhbəri, Yaponiyada birinci Beynəlxalq Teatr Festivalının təşkilçisi (*Toqa festivalı*), yeni aktyor sənəti metodunun yaradıcısıdır.

Rejissorun “Dionis”, “Kral Lir”, “Sirano de Berjerak”, “Madam de Sad” kimi tamaşaları məşhurdur.


T.Sudzuki bir sira beynəlxalq iştirak edib. Bunlara misal olaraq, ABŞ-in 4 region teatrı ilə birlikdə hazırladığı “Lirin həkayəsi” iştirakını, Çexov adına Moskva Bədə-

məşhur olan tamaşaları eyni vaxtda həm Rusiyada, həm də Yaponiyada görmək mümkün olsun.

Necə fikirləşirsiniz olimpiadanın tamaşaçıları akkulturasıya problemi ilə üzləşirlərmi? Aydın məsələdir ki, rus və yapon xalqlarının mədəni kodları fərqlidir.

- Sizinlə razı deyiləm. Yaponların müharibədən sonrakı nəsilləri Rusiya mədəniyyəti ilə, o cümlədən rus teatrı ilə tərbiyə olunublar. Biz Çeçenov və Dostoyevskinin əsərlərini çox gözəl bilirik. Mədəniyyətiniz bizim üçün yad deyil. O ki qaldı, Rusiyaya, məndə elə təessürat yarandı ki, ruslar teatrı və onun bütün təzahürlərini sevir, sizin tamaşaçıları səmimidir və onlar həmişə tamaşanı bəyənib-bəyənmədiklərini etiraf edə bilirlər.

Ümumiyyətlə, elə hesab edirəm ki, əger tamaşa maraqlıdırsa, tamaşaçı heyranlıqla baxırsa, tamaşanın



belə düşünürler: uğur əldə edə bilməyib və buna görə də Toqada dağlarda gizlenib.

Bəs, əsl səbəb nədir?

- Mən teatra münasibətin qıymətləndirmə şkalasını dəyişməyə çalışıram. Sehnə əsərinin təkcə böyük şə-

ji yoxdursa, istənilən ideya yox olacaq, itəcək.

Buna sizin aktyor treningləriniz kömək edir? Yeri gəlmışkən onun məhiyyəti nədir?

- Təbət insanı beş duyğu ilə mükatflandırıb: görmək, eşitmək, hiss etmək, iy bilmək və dad bilmək. Aktyorların heyvan kimi konsentrasiya yarada bilməsi çox vacibdir, bu, onlara duyularını azad şəkildə istifade etməyə icazə verir. Müasir insana baxın: o az gəzir, maşınlar onu aparır, canlı ünsiyyət telefonla əvəzlenir. Bir tərəfdən də əger biz internetdəyikse, həm də görürük, maşının pəncərəsindən səslənən musiqini də eşidə bilirik. Ancaq hərəkətə gəldikdə isə biz çox vaxt ince deyilik. Görünür bizim təbii hisslerimiz zəifləməye başlayıb. Amma heyvallarda hər şey əvvəlki kimidir, onlar müasir dünyaya öz bədənləri ilə eləqəsini, hisslerini itirmədən geldilər. Onlar hər hansı bir təhlükədə yüksəklərdən tullanıb öz pəncələri üstə düşə bilər, daha güclünü hiss edərə, qaca bilər. Onların beş hissi eyni dərəcədə reaksiya verir - bu onların bütün gücü ilə yaşadıqlarını göstərir. İnsanın isə bu balansı pozulub.

Belə çıxır ki, sizin treninginizdən sonra aktyor “tam hüquqlu heyvan” olur?

- Mənim sistem daxilində hetta belə bir terminim var. Mən aktyora “heyvan enerjisini” əldə etməyi öyrətməyə çalışıram. Mənim metodumla çalışan aktyor bütün hissələrin konsentrasiyasına malik olmalıdır ki, istənilən vəziyyətdə rejissorun tələb etdiyi yerinə yetirə bilsin. Canlı enerji vacibdir, aktyorun vəzifəsi tamaşaçını onunla yolu xdurmaqdır.

Yəqin ki buna nail olmaq çox çətindir. Təlim zamanı siz truppə ilə diktator kimi davranırsınız?

- Dütünü deyəcəm, cavab tapmış, teatrda sakit gedən tamaşaçılardan qorxuram. Sənət adamları həmişə pessimistliyə köklənir: Biz etrafda nə qədər anlaşılmazlıq olduğunu, zamanın çıxılmaz yollar hazırladığını kəskin şəkildə hiss edirik. Bu bizim alın yazımızdır, ancaq rus incəsənəti də bundan kənar deyil. “Nə etməli?” sualını məhz siz soruşsunuz. Tamaşaçı teatra gələndə isə rejissorun ve aktyorun indiki, gələcək və bugünkü dünya üçün keçirdiyi narahatlıqlar ona ötürülür. Ona görə narahat şəkildə getmək daha düzgündür. Kimlərə düşünür ki, guya teatr dünyası dəyişə bilər. Mənçə, bu belə deyil, ancaq o hər bir insanın düşüncəsin dəyişə bilər, bizi daha empatik və düşüncəli edə bilər.

Dediniz teatrın vəzifəsi insanın düşüncəsini dəyişdirməkdir, bəs mədəniyyətlərin toqquşması necə?

- “Körpülər yaradaraq” - bu olimpiadamızın şüəridir. Əlbəttə, fikrimcə teatr mədəni mübadiləni yaradır, bir-biri ilə bənzərliyi və fərqləri duymaq imkanı toqquşmaları anlaşmaya çevirir. Nəinki, milli mədəniyyətə görə narahat olmaq, həm də bəşəriyyətin mədəniyyətini qorumaq mənim üçün çox vacibdir, bu daha çox qlobaldır. Yeri gəlmışkən indi səhnədə Roksana rolundakı istedadlı Nana Tatışvilini gördünüz, mənim quruluşumdakı tamaşada iştirak edən Rusiyali aktrisadır. Bunu ona görə deyirəm ki, sənət üçün ümumi bir açar yaranırsa, ünsiyyət qurmaq və birlikdə dünyani yenidən yaratmaq olar.

**Tərcümə edən:
Razime İsmayılova
Teatrşunas**

Tadasi Sudzuki: Yaponlar uğurlu insanların sevmir

Teatrda sakit gedən tamaşaçılardan qorxuram



ye Teatrında “Kral Lir” tamaşasını, Mədəniyyət Olimpiadası və Düsseldorf Shcauspiel Haus təşkilatı ilə birlikdə həyata keçirilən “Şah Edip” iştirakını, Ansan Arts Center/Arco Arts Theatre (Koreya) və Taqanka Teatrının “Elektra” tamaşasını misal çəkmək olar.

X Beynəlxalq Aleksandrinski Festivalında Tadasi Sudzukinin Evriridin mətnləri əsasında hazırladığı “Troja qadınları” tamaşası nümayiş olunub.

Bu il Teatr Olimpiadası həm Rusiyada, həm də Yaponiyada keçirilir. İki istiqamətin yaranması nə dərəcədə özünü doğruldur?

- Fikrimcə, bu olimpiadanın həyatında önemli mərhələdir. Kino ilə müqayisə edin. Film, konkret bir ölkədə çəkilir, onu xaricə çıxarmaq və geniş prokat şəbəkəsinə buraxmaq olar, qısa müddətdə ona milyonlarla insan baxa bilər, hər kəs kinorejissor üçün aktual olan şeyə baxacaq. Söhbət teatrda gedəndə isə bu məntiq mümkünsüzdür. Olimpiada hərəkatımızın ideyası tamaşaçını eyni vaxtda planetin müxtəlif bölgələrindən olan dünya teatrları ilə tanış etməkdir. Qastrollar çox zəhmət tələb edəb aparan prosesdir. Əger tamaşa hazırlanıbsa və populyardısa, onu başqa ölkəyə aparmaq ancaq 2 ildən sonra mümkün olur, bu isə o deməkdir ki, tamaşa köhnəlir. Belə olduqda isə, tamaşa öz aktuallığını itirir. Biz olimpiadaçılar çalışırıq bu zaman məsafəsini qısalıq, indi

yarandığı ölkənin əzaqlığı, əcnəbi dildə olması önemli deyil. Amma indi mənim və aktyorlarımın anlaşılımamaq ehtimalı yoxdur, çünkü “Sirano de Berjerak”ı getirmişəm. Hətta tamaşada səslənən musiqi - Cüzeppé Verdinin bəstəsi ümumavropa mədəniyyətinin koduna uyğun gelir.

Bu fransız mətnin Yaponiyada çox məşhur olduğunu demisiniz. Siz Edmon Rostanın uğurunun sırrını açmağı bacardınız?

- Yaponlar üçün əsas olan insandır, bu yazıçı da ola bilər, döyüşü də. Razılaşın, maraqlı vəhdətdir. Biz uyumsuz məşgülüyyətləri, keyfiyyətləri və cəhdləri özündə birləşdirə bilən qəhrəmanları qiymətləndiririk. Bununla belə, bu cür şəxslərə xas olan istedad və bəxtə baxmayaraq, son nəticədə uğurun olması o qədər də labüb deyil. Biz uğurlu olanları sevmirik. Bizim üçün hansısa qəribəlikləri olan və ya cəmiyyətin rədd etdiyi şəxsləri, ümumiyyətlə hər hansı bir çatışmazlığı olan insanlar önemlidir. Amma istənilən halda, onlar ağıllı olmalıdırlar.

Bunların hamısı sənət çərçivəsindədir?

- Təkcə bu deyil. Bilirsiz, bax, məsələn, amerikalılar uğur əldə etmək üçün çalışırlar, həyatda və sənətde bu onların əsas yoludur, yaponlar, tekrar edirəm, əsas olan insandır, onlar uğur əldə etmək üçün mübarizə aparırlar, ancaq əldə edə bilmirlər, bu vəziyyət isə onlara da ha cazibəli gelir. Yeri gəlmışkən, yaponlar da yəqin ki, mənim haqqımda

hərəkətde deyil, balaca yerde də var ola biləcəyini və dünya səviyyəsində maraqlı ola biləcəyini göstərmək istəyirəm.

Uğur qazanmayan qəhrəmanlara qayıdaq, belə çıxır ki, yapon tamaşaçısını, ilk növbədə, bu proses və mübarizə maraqlandırır?

- Fikrimcə, bu təkcə yaponlara aid deyil. Əger dünya ədəbiyyatına baxsaq, pyes və romanlarda ya dəli, ya uğursuz insanlar, ya bədəxət sevgiliyər ya da qatillər haqqında danişırlar. “Şah Edip” və “Kral Lir” arasında onlarca əsr var, lakin onları esərdə rahat həyatın olmaması birləşdirir. Nəyə görə tamaşalar ən çox qədim yunan faciələrindən yaradılıb? Ona görə ki, onlar keçmişdə olduğu kimi indi də ortaya aktual olan problemi - güclü insanların edaletsiz dünyaya qarşı çıxmاسını qoyur.

Sizin tamaşanıza baxan tamaşaçı hansı cavablarla tamaşaçı sahəsindən tərk etməlidir?

- Dütünü deyəcəm, cavab tapmış, teatrda sakit gedən tamaşaçılardan qorxuram. Sənət adamları həmişə pessimistliyə köklənir: Biz etrafda nə qədər anlaşılmazlıq olduğunu, zamanın çıxılmaz yollar hazırladığını kəskin şəkildə hiss edirik. Bu bizim alın yazımızdır, ancaq rus incəsənəti də bundan kənar deyil. “Nə etməli?” sualını məhz siz soruşsunuz. Tamaşaçı teatra gələndə isə rejissorun ve aktyorun indiki, gələcək və bugünkü dünya üçün keçirdiyi narahatlıqlar ona ötürülür. Ona görə narahat şəkildə getmək daha düzgündür. Kimlərə düşünür ki, guya teatr dünyası dəyişə bilər. Mənçə, bu belə deyil, ancaq o hər bir insanın düşüncəsin dəyişə bilər, bizi daha empatik və düşüncəli edə bilər.

Belə bir təessürat yaranır ki, sizin quruluşda pyesin mətni əsas deyil. Mən görürem ki, rus tamaşaçı titrlərə az fikir verir. Bəs, onda siz nəyin köməyi tamaşaçı zələ ilə kontakt qurursunuz?

- Aktyorun enerjisi ilə. İfaçə enerji axınını tamaşaçıya vere bilməlidir, onda onlar sahədə nə baş verdiyini anlamağa başlayacaqlar. Əger ener-